

# مَلَّا نَصَارَاللَّهِ

№6 Qiyməti 12 qərik.

МОЛЛА НАСРЕДДИНЬ

Цена 12 к. № 6



Məşhur heyətşünas Sədüddövlənin rəyinə görə qoxtuludur ki, quyuqlu ulduz yerlə toqquşa.  
Астрономия допускает, что комета может столкнуться с землей.

Litoq. S.Bixova



### RƏHİM XANIN MƏHƏMMƏDƏLİYƏ ƏRZİ-HALI

Tacidarım, yanına gör necə şadan gəlirəm!  
Mal, dövlət götürüb xürrəmə xəndan gəlirəm!

Sən gedəndən bəri İranda çox andım da səni,  
Fitnədə, zülmədə hətta belə dandım da səni,  
Mindirə bilmədim öz təxtinə, yandım da, səni.  
Mülki-İranə vurub atəşi-suzan gəlirəm,  
Mal, dövlət götürüb xürrəmə xəndan gəlirəm!

Ördəbili, Əhəri, Əgrəni viran elədim,  
Dağıdırıb cümlə dəhat əhlini talan elədim,  
İki-üç min kişini qanına qəltan elədim,  
Qılıcım qanlı, əlim qan ilə əlvən gəlirəm,  
Mal, dövlət götürüb xürrəmə xəndan gəlirəm!

Yanına gəlmış idi çoxlu tərəfdarların,  
Molla qurbanəlilər, bir neçə həmkarların,  
Şahsevən athları, firqeyi-biarların  
Elədim cümləsini mən sənə qurban, gəlirəm,  
Mal, dövlət götürüb xürrəmə xəndan gəlirəm!

İstədim bir də səni şah eləyim İranə,  
Olmadı mümkün edəm məmləkəti viranə,  
Qənim olsun çörəyin Yefremə, Bağır xanə,  
Etdilər işləri hər yanda pərişan, gəlirəm,  
Mal, dövlət götürüb xürrəmə xəndan gəlirəm!

Qaradağda sayılırdım iki qurdun biri mən!  
Nə edim ki, elə hər yanda basıldım geri mən,  
Qırılıb batdı qoşun, təkcə qutardım diri mən,  
Dirilərtək demə, çün mürdeyi-bican gəlirəm,  
Mal, dövlət götürüb xürrəmə xəndan gəlirəm!



Üstümə oldu hücumavər o məşrutəciler,  
Döndülər şirə qotur qəhvəcılər, kuzəcılər,  
Etmədi tab müqabildəki məşruecılər,  
Xanlığım getdi, belim sindi, girizan gəlirəm,  
Mal, dövlət götürüb xürrəmə xəndan gəlirəm!

Vermədim mən yaxanı milləti-İran əlinə,  
Bələdəm qonşuların çünki bu gün hər dilinə,  
İltica cılədəm axırda keçib rus elinə.  
Ruhuz bir bədənəm, valehü heyran gəlirəm,  
Mat, məbhut, pərişan, peşiman gəlirəm,  
Mal, dövlət götürüb xürrəmə xəndan gəlirəm.

Məşədi Sijimqulu

## NƏ VAXT?

Ölüler elə bılır ki, dirilər halva yeyir. Nemət Bəsir cənabları (həyə bu necə addı) elə bılır ki, Balaxanıdakı qız məktəbi qapandı. Amma qeyri-şəhərlərdə neçə-neçə qız məktəbləri var. İrəvanlılar Bakının Nicat cəmiyyətinə həsəd aparırlar ki, orada münəzzəm gecə kursları var. Həştərxanlıların məktəbi bağlananda indi yəqin deyiblər ki, «ax kaş biz tiflisi olaydıq ki, uşaqlarımız müfti və şeyxüislam işkollarında elm (ayıb olmasın) təhsil eləyəyidilər. Şamaxıllar da indi öz yanlarında söz yox həmsəhərliləri olan Hacı Seyid Məhəmməd ağadan çox-çox narazıdırıllar ki, onları atıb, gedib əyləşib Aşqabadda və çıraq öz dibinə işiq salmayan kimi, bu nainsaf hər nə ki, əlindən gəlir aşqabidlilərə eləyir (və müzayiqə də ki, yoxdur: hava qaranlıq, su da lil, hər nə bilirsən elə, keçəlküçələ Allah bərəkət versin).

Xülasə, müxtəsər danişaq.

Nə vaxt oxuyaq və elm-fənn daliyca gedək? Nə vaxt ticarət və sənətə məşğul olaq və nə vaxt əhl-əyalıliğim istirahəti üçün pul qazanmağa fürsət tapaqq.

Hələ bunlar qalsın kənardı.

Nə vaxt uşaqlarımız dərs oxusun.

Hamı bunu bilir ki, yay fəslə üç ay məktəblər bağlıdır. Yaydan sonra payız fəslə daxil olur, hava sərin, uşaqlar gəzib dinclərini alıb və həvəs ilə özlərini verirlər dərsə, birdən gözlərini açıb görürər ki, paho! Orucluq gəldi. Bəli, nimeyi-şəbandan eydi-Fitə kimi və hələ bir neçə gün də sora uşaqlar ibadətə məşğuldurlar (Allah-tala qəbul eləsin).

Ramazan gəldi keçdi, indi də rusların il axırı və rojdestvo bayramı gəlir. Bir tərəfdən də Qurban bayramı. Bunların hamısını bir-birinin üstünə qoyanda tamam ay yarımlə tətil eləyir.

Maşallah, hər yandan qazanıraq. Həmi öz bayramımız, həmi, xəçpərəstlərin bayramı.

Bəli, bunlar da keçdi. Sora məhərrəmlik gəlir. Dəxi bunu hamı bilir ki, zilhiccənin iyirmisindən «şaxsey»

başlanır, ərbəində də ancaq müsəlmanlar ayılır. Aşura günü mütqəddəslərimiz başlarını yarırlar, aşuradan da ərbəinə kimi gah ağlayırlar, gah da Aşqabadda Hacı Zeynalabdin Tağıyevin doqquz tay manufaktur malını oğurlayırlar. Axırda qaradovoylar gedib baş yaran mütqəddəslərimizin evində qana batmış pak və təbərrük ağ köynəyin yanından oğurluq mali təpib mübarək başların sahiblərini aparıb doldururlar rus həbsxanasına.

Bu da belə.

Sora da ki, təziyələr və ehsanlar başlanır. Bir az da keçir yay fəsli daxil olur və məktəblər bağlanır.

Məhərrəmlik Bakıdan «Nicat» cəmiyyətinin gecə dörsələrinin yox olmasına bailsı oldu. Amma zarafat qalsın kənardı. Bu günlərdə Bakıda bir həkim peyda olub, naxoşları isti təndirə soxub sağaldır. Bir naxoş övrəti həman həkim soxmuşdu təndirə, amma övrəti buxar vurur, yixılır odun üstünü. Övrət az qalmışdı ki, qovrulsun, kabab olsun, qonşular gəlib həkimin müalicəsini yarımcıq qoyub.

Bu da sənət həkim! Dəxi çox da özündən demə.

İndi «Nicat» cəmiyyətində xahiş edirəm mənə cavab versin, görək kimdən ötrü istəyir kitablar çap edib dağıtsın? Və nə vaxt müsəlmanlar fürsət tapacaqlar ki, göz yaşlarını ətekələri ilə silib, o kitabları oxusunlar?

Keçən il şeyxüislam məktəbinin uşaqları məhərrəmdə iki ay sına vurublar, bu il də müfti şkolasının şagirdləri Qurban bayramını iki ay bayram saxladılar.

Allah cəmi mömin balaların imanını kamil eləsin!  
Bəs nə vaxt işimizə məşğul olacaqıq?

Molla Nəsrəddin

## ELAN

Bittili Şeyx Səlim Təbrizin hər məhelləsində bir göyçək arvad axtarır ki, həroşinin bir yaxşı evi və bir şəsdəng kəndi və on min təmən nəqd pulu olsun. Hər kəsin sorağı olsa Əncüməndə bittili Şeyx Səlimə xəbər versin.

## MƏTBUAT

«Tənin»: İstanbulda «Nəşri-lisani-türki» cəmiyyəti təşkil edilərək başqa millətlərin arasında türk lisanını nəşr etməyə çalışacaqdır.



Molla Nəsrəddin

Yaxşı olar ki, cəmiyyət qabaqcə öz adını türkçə yazmağa çalışı, sora özgələrə türki öyrədə.

«İqbəl»: Fikrində təcəddüd və hərriyyət olmayan bir millətin üsuli-idarəsinin təcəddüdüne bel bağlamaq olmaz. İstibdadi-siyasidən əvvəl istibdadi-ruhani və mənəvini yikmali ki, o birinin tamamilə yakıldıǵına əmniyyət edilsin.



İyirminci əsrde yer üzündə olan millətlərin halları.  
Двадцатое столетие



## Molla Nəsrəddin

Yəni nur ilə zülmət, od ilə barıt bir yerdə dura bilməyəcəyi kimi xürafat ilə həqiqət, cahilanə təessüb ilə siyasi fikirler bir yerdə dura bilməz.

Böylə, amma gəl görək bizim Quba meydanının filosof mühərrirləri nə deyirlər. Deyirlər ki, adamın başı Quba meydanının murdar zibil və müzür qurdaları ilə dolu olsa da olsun. Hünərin varsa o qoxumuş şurəzarə gül toxumu əkib bitirəsen. Daha özgə bir sözlə:

Keçəl başa şirmahi darağ

## TEATR

Bu gün Nuxadan gələn təzə xəbər bizi şad elədi: Belə ki, camaatin teatra olan rəğbəti günü-gündən artmağı səbəbindən camaat qərar qoydu ki, Dabbaxana möhələsində yüz min manatlıq bir teatr tiksin.

## BAŞ MƏSƏLƏSİ

Bu günlərdə Təbriz Əncümənində «baş» məsələsi müzakirə olunurdu. Axırda qərar qoyuldu ki, Əncümən üzvləri hər yanda alafranqa baş görsələr, fövrən dibindən qırxsınlar. Bir günde üç yüz on yeddi baş qırıldı. Avropana paytaxtlarına bu xüsusda teleqraflar çəkildi.

## İT

Rusiya şəhərlərində iki addımda bir «qaradavoy» var. Amma İstanbulda iki addımda bir qara «it» var. O da «qara»dır, bu da «qara»dır.

Amma təfavütü budur ki, o «davay»dır, amma bu «it»dir.

İmza: Bihəya

## PROTESTƏ PROTEST

«Molla Nəsrəddin» jurnalının dördüncü nömrəsində Qarabağ camaati baş yarmaq və şəbih götirməkliyinin ən əvvəl icadının nisbətin özlərinə verib, elədikləri fəxri və istədikləri imtiyazı yazıb oxularına da tövsiyə buyurmusunuz ki, hər kəs bu barədə nə bilmirse, yazıb onların protestinə cavab versin ki, məbada bu imtiyaz onların əllərinə düşə və müsəlman aləmin dəha bundan böyük vəlvələyə salalar.

Ona görə mən əvvəla tarix və ikiminci hər cür dəlillər ilə qarabağlılara cavab verirəm ki, dəxi onlar çox menem-menem deməsinlər və bilsinlər ki:

Kar-hər boz nist xərmən kuftən

Gavi nər mibayədo mərde-kohən.

Bələ ki, bu iddianı eləyib imtiyaz fikrinə düşənlərin gərək əllərinde möhkəm sənədlər olsun, nəinki Qarabağ xani İbrahim xan belə gəldi, Molla Pənah belə getdi. Əgər insafən bu yekəlikdə iddianı, bu böyüklikdə iftixa-nı dərbəndlilər və təbrizlilər eləsə, haqları var və heç bir

kəs de onların qabağında danişa bilməz, çünki bu cür işlər padşah və vəzir işi deyil, bu iddianın qüvvədən felə çıxmağına ümdətül-mühəqqiqin və zübdətül-müdəqqiqin müləzül-ənam və kəhfül-islam və mərcəül-alimin Fazıl Dərbəndi tək vəhidül-əsr və fəridüd-dəhr bir müctəhidi-aləm lazımdır ki, səadəti-nasiriyə, «Məcməül-bükə» və «Əsrarüş-sühəda» kimi kitablar yazıb bu dəstgahları rəngi-rövgən ilə meydana çıxarda və behiştin açarları onun mübarək əlində olub hər kəsə öz əcrinə və ləyaqətinə görə feyz bağışlaya...

Vallahi, ravi and içir ki, o vaxtlarda ki, o vücudi-mübarək Təbrizdə Usta-Şagird məscidində zikri-müsibət eylərdi, nəinki məscid əhlindən, bəlkə bütün dağlardan, daşlardan da səda gələrdi ki: səddəqna və amənna, ey iblis-i-dana və gövsaleyi-süxəngü və bir gün yuxudan durub buyurdu ki, bu gecə mənə aləmi-röyada vəhy yetişdi ki, aşura günündə gün dördüncü göyə yenib hərarəti göy-ləri yandırırdı və haman günün fasiləsi yetmiş iki saat olmuşdu. İş o məqama çatdı ki, Fizzə dağdan şiri köməyə çağırırdı və səsləndi ki:

Ey sir, yetiş bu gün haraya.

İmdad elə ali-Mustafaya.

Lənət belə qövmi-bihəyaya.

Yoxsa zarafat deyil ki, bu il on beş mindən artıq ağ-saqqal, qarasaqqal, lacivərdi saqqal, xəvanın, tüccar üzlərinə palçıq yaxıb, başlarına samansovurub mələşə-mələşə şirin dalınca düşüb dolanmışlar. Və şüsqulaq, çətri-birçək naiblər və səhmnaklar əllərində qəddarə, o heyvanı-bizəbanı dövrhadövr əhatə eləyib canfəşanlıq edirləmiş və baş yara-yara dolanıb düz topxana meydanına gəlmişlər (məxfi nəmanəd ki, bu hələ bir məhellənin dəstəsi imiş) hansıların ki, dəstəbaşlarına min təmənlik şalı-ümərayı-dövlət və milletdən xələt bağışlanıbdır. Bu şalları bazardan nisyyə alıb bağışlayıblar, hələ indiyətək pulun da verməyiblər. Allahu ələm, verələr ya yox.

Vallahi riqqət mənə belə əl verir ki, az qalıram qələm əlimdə öz-özümə ağlayım və başımda tüklərim biz-biz olur.

Bu cəlalin qabağında söz yox, elə baş yararlar və o qədər adamı qan aparıb şəhid olar və şəbih çıxardarlar ki, qarabağlıların babası da min il bundan sonrayadək çıxarda bilməsinlər. Daha bundan artıq nə dəlil istəyirlər!?

Hərçənd sözüm çox uzun oldusa da yenə qurtarmadı, çox-çox dəlillərim ürəyimdə qaldı, amma yenə mən təlaş edib hamı həmşəhrilərimiz ilə bərabər qoymayacaqı ki, bizim bu yolda çəkdiyimiz zəhmətlər və yaradığımız başlar və götirdiyimiz şəbihlər hədərə gedib qarabağlılar imtiyaz alınlara. Hətta bu dəstgahları keçənlərdə Məhəmmədəli Mirzənin təkyösində də götirdirik. Hər kəsin də sözü var isə cavaba hazırlıq.

İmza: hamı o təylilərin tərəfindən

vəkalətən bir nəfər O təylili

## ZÜBDƏTÜT-TƏVARİX

Xərmən döymək hər keçinin işi leyil,  
Bunun üçün nər öküz və köhnə kişi lazımdır.  
(Red. - T.K.)

«Səda» qəzetesindən:

Ürəfamızdan cənab haciuş Şeyx Həsən Mollazadə Gəncəvi cənablarının (heyf ki, adı çox qısa olub) təlif etdiyi «Zübdətüt-təvarix» ünvanlı əsərinin 2-ci cildi mövqeyi-intiqarə qoyuldu.

Müəllif cənabları bu «müfid və nafe» əsərilə (necə ki, birincisidir) aləmi-islama böyük bir xidmət göstərmişdir.

### Molla Nəsrəddin:

Şəkk yox ki, əgər böylə arif şeyxlərimizin «müfid və nafe» əsərləri olmasaydı, aləmi-islamın başı böylə gəyə qalxmazdi. Allah, əlbettə, yaratdığı dünyani Mehdi əvəzinə, arif şeyxlərdən xali qoymaz.

Biz də tövsiyə edirik ki, müsəlmanlar fürsəti fövtə verməyib həmin əsərləri alıb oxusunlar. Oxuyanları şövqə gətirmək üçün birinci cildin 20-ci səhifəsindəki bu «müfid və nafe» mətləbi zikr edirik:

«Bir gün Süleyman peygəmbər günorta zamanı əyləşərkən bir neçə atlar yel kimi gəlib su içib qayıtdılar. Peygəmbər cin tayfasını çağırıb dedi: İstəyirəm o atları hazır edəsiniz. Cılınçlı hərbi edib bir neçə at tutub gətirdilər. Süleyman peygəmbər atlara məşğul olub qəflət elədi və əsr namazı fövt olub ağladı. Və dünyadakı nəcib atlar haman atların nəslidir...»

-----

Müsəlman qardaşlar arxayın olsunlar ki, əsərlər başdan-başa buna oxşayan mürid və nafe bəhslərlə doludur.

### NİCATÇILARIMIZ

İrandan, hətta Nəcəfi-Əşrəfin özündən Tiflisə gələn bir çox tanışlar bizi xəbər verirdilər ki, Nəcəfdə ən böyük üləmanın iştirakı ilə «Heyəti-elmiyyeyi-Nəcəfi-Əşrəf» adında bir cəmiyyət meydana gəlib İranın məşruətini möhkəmləndirir və İran'a nicat verilsə, məhz bunların əllərlə veriləcəkdir.

Doğrusu, Nəcəf darülfünunlarından yetişən diplomatların İrana nicat verə bilecəklərində bir az şəklli idim. Şükürələr olsun ki, Təbrizdə çıxan «İstiqlal» qəzetinin 34-cü nömrəsində həmin «Heyəti-elmiyyeyi-Nəcəfi-Əşrəf»in ümum müsəlmanlara xitabən yazdıqları nicatnaməni oxuyub şəkkdən çıxdım.

Mən də yoldaşlarımı şəkkdən çıxarmaq üçün nicatnamədə ən ziyadə əhəmiyyət verilən yerləri eynən burada yazıram ki, oxuyub nicat yollarını öyrənsinlər:

«Bayəd əxtar şovəd an ke canfəşəniyi-mücahidiniyi-islam (əcəb, kimləri deyirlər?) nə bəraye an bud ke, lisan-farsi əz ərəbi temyiz yabəd» və alati-ləhvü ləbra (musiqi elmini) və əcnasra ələnən be latar (latareyə-piyano) güzarde və elan dər cəraig kərdəd.

\*\*\*

Doğrudur, məşruət uğrunda canlarını feşan edib Tehrani Məhəmmədəlidən zəbt edən mollalar ondan ötrü maldan-candan keçmədilər ki, dinsiz ariflər, qəzetçilər zəhmətsiz və müftəcə gəlib matbuat meydannı əllərinə keçirsinlər və həyasızca yazısunlar ki, xoruz səsi

əşitməyən çətin ərəb sözlərini farsidən çıxaraq və elə yaqaq ki, savadlıların çoxu başa düşsün. Hə, bu biccə qəzətəçilər də istəyirlər ki, ərəb sözlərini farsidən çıxarıb ağaların hünərlərinin üstlərini açınlara və bazarlarına kasad buraxınlara.

«Heyəti-elmiyyeyi-Nəcəfi-Əşrəf» yenə yazar:

«Yaliləcəb (pəh, pəh) ke cərayede-məsləke-sabiq («?») xodra əz dəst nə dadə əz təklife-xod tacavüz nəmudənd.

Gahi lisani-tən ber əşraf və fəryad ke çera niyaqani-mara koştənd, səlatine-mara zəlil, xəzaine-mara tarac və lisane-mara müşəvvəb be əlfaze-ərəbi və çenin və çenan kərdənd və təhsin əz birun amədən zənani mükəşşəfatül vücuh dər küçə və bazar və qeyre zalik nəmudənd...»

\*\*\*

Doğrudan, çox təəccüb ki, indiki İran qəzetəleri, Müzəffərəddin şahın vaxtında çıxan «Müzəffəri», «İran» qəzetəleri kimi, camaati azıdib başdan çıxarırlar. Pəh, pəh! Qanacağa, elmə qurban!

Budur bizə nicat verəcək siyasilərin, rəhbərlərin məmələkət tədbirləri. Budur vətənimizin vücuduna hər tərəfdən batan qanlı pəncələrdən bizi xilas edəcək vəstələr.

Budur bu gün İranın ən ziyadə möhtac olduğu «pul və qoşun» dərdinin əlacları.

Budur çoxumuzun ümid və nicat gözəldiyimiz rəhbərlərin qafalarındakı.... hikmət və felsəfələr.

*Lağlağ*

### POÇTA QUTUSU

Bakıda Ağa Cəfər Quliyaniyə: Abunənizin nömrəsinə nişan verməməyinizə görə yazdıqlarınıza etina edə bilmədik.

Şamaxıda «Cinbaş»a: Adsız kağızları heç oxumurraq da.


Ağdamda «Dost»a: Təqlid məsələsini və görülməmiş bayramı lazımlı bilmədik çap edək.

*Müdir və baş mühərrir: Cəlil Məmmədquluzada*

## ОСПЕНИЙ ТЕЛЯТНИКЪ ЖИВОПИСЦЕВА въ г. ОРЛЪ.



50 adama çatan mayanın şüşəsi 50 qəpik, 25 adama - 15 qəpik, 5 adama çatan maya - 5 qəpikdir. Bir manatdan əskiye göndərilməz. Göndərilmək xərci 30 qəpik, 3 manata və artıq istəyənlərə 20 prosentə qədər tənzil verilər. Adres: Oryol, Jivopistsevin çiçək mayaxanası.



— Yekə kişi, sənin ki, bir belə xeyalın var idi, niyə gündüzdən demirdin çıxaq qabağına.



— Ax, bu köpek oğlunun itləri məni biabır edəcəklər.



Sığə etdiyi övrəti ziyarətə gedir.